



## NÜMUNƏ 1

Alutor dilində yazılmış bəzi cümlələrin Azərbaycan dilinə tərcüməsi verilib:

- |  |                         |
|--|-------------------------|
| 1. Muryənan mətşəjavnawwi<br>fətşuwwi. | - biz itləri çağırıdığ  |
| 2. yəmnan tənfaqquvən<br>inaralʔən.    | - mən qonşumu incitdim  |
| 3. Muryənan mətşalaplatək<br>turuwwi.  | - biz sizi yaxaladıq    |
| 4. fətşətək nanfaqquvyət<br>yətte.     | - itlər səni incitdi    |
| 5. Inaralʔətək nafalapən<br>fətşən.    | - qonşular iti yaxaladı |
| 6. yəmnan təşənavyət yətte.            | - mən səni çağırdım     |

Aşağıda verilmiş cümlələri Alutor dilinə tərcümə edin:

1. Biz qonşuları yaxaladıq.
2. Qonşular sizi çağırıdı.
3. Mən itləri incitdim

## HƏLLİ

İsimlər kəmiyyət baxımından tək və cəm olur. İsmi ifadə etdiyi əşya iki və ya daha artıq olsa, o zaman –lar<sup>2</sup> şəkilçisi qəbul edir.

Bir çox fellər şəxsə və kəmiyyətə görə dəyişir.

Alutor dili ilə uyğunluq:

*sözünü şəkilçilər:* **tə-** “mən”, **mət-** “biz”, **na-** “onlar”

*leksik şəkilçilər:* - **yət** “səni”, -**latək** “sizi”, -**ən** “onu”, -**nawwi** “onları”

Düzgün cavab:

1. Muryənan mətʃalapnawwi inaralʔuwwi.
2. Inaralʔətək naʃeɣavlatək turuwwi.
3. yəmnan tənʃaqnawnawwi ʃətʃuwwi.